



40	İPFS-BO6	VI blok: 1) Üzvi maddələr istehsalının kimyəvi texnologiyası; 2) Mineral gübrələrin kimyəvi texnologiyası; 3) Neftin destruktiv emalı texnologiyası; 4) Karbohidrogen qazlarının emalı texnologiyası; 5) Polimerlər əsasında kompozisiyaların alınması və tətbiqi; 6) Kimya-texnoloji proseslərin riyazi modelləşdirilməsi;	5	4	150	25	15		10		4
41	İPFS-BO7	VII blok: 1) Səthi aktiv maddələrin sintezi; 2) Silikatlar, katalizatorlar və yapışdırıcı materialların kimyəvi texnologiyası; 3) Neft emalında kataliz; 4) Aşqarların kimyası; 5) Polimerlərin təkrar emalı və modifikasiyası; 6) Müasir kimya-texnologiyasında mühəndis tərtibatı;	4	5	120	20	10		10		5
42	İPFS-BO8	VIII blok: 1) Layihələndirmənin əsasları; 2) Mineral turşular, duzlar və əsasların kimyəvi texnologiyası; 3) Neft məhsullarının təmizlənmə texnologiyası; 4) Kimmotologiya; 5) Elastomerlər əsasında məmulatların emalı texnologiyası; 6) Kimyəvi proseslərin mexanizmi və kinetik modelləşdirilməsi;	4	5	120	20	10		10		5

### III. VAXT BÜDCƏSİ (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Yekun dövlət attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	12	3	1	10	6	32
Cəmi	112	23	9	10	6	160

### IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	I	II	III	IV	V	Təcrübə	Yekun Dövlət Attestasiyası	Ümumi
Kreditin sayı	46	44	51	41	28	12	9	231
İmtahanların sayı	9	9	10	9	5			41

#### Təqdim edir:

1. ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent
2. SMİİYİ-nin direktoru, dosent
3. Kimya-texnologiya fakültəsinin dekanı, dosent
4. "Kimya və qeyri-üzvi maddələrin texnologiyası" kafedrasının müdiri, dosent

**Q.Ə.Məmmədov**

**H.B.Hüseynov**

**F.A.Həşimov**

**Y.N.Qəhrəmanlı**